

# Azərbaycan Texniki Universitetinin

“Texniki” idman klubunun

## **ƏSASNAMƏSİ**

### **I. Ümumi müddəalar**

Azərbaycan Texniki Universitetinin idman klubu Azərbaycan Texniki Universitetinin müəllim və tələbələrinin ilk ictimai idman təşkilatıdır. Bundan sonra klub adlandırılacaq.

- İdman klubu tələbələrin, professor-müəllim heyətinin, texniki işçilərin arasında idmanın inkişafı üzrə hərtərəfli iş görür.
- İdman klubu özünün əməli iş fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, “Gənclik” Tələbə İdman Cəmiyyəti Azərbaycan Respublikası Şurasının qərarlarını, əmr və sərəncamlarını rəhbər tutaraq, öz işini bu qərarlar və hazırki Əsasnaməyə əsasən qurur.
- Klubun Əsasnaməsi onun fəaliyyət göstərdiyi sahənin xüsusiyyətlərinə uyğun olaraq təsisçi tərəfindən hazırlanır və təsdiq edilir, lazım gəlsə ona əlavələr və dəyişikliklər edilir.
- Klubun fəaliyyəti məşğul olanların həyat və sağlamlılıqlarının qorunması, fiziki hazırlıqlarının inkişafı və yüksəldilməsi, idmanın ayrı-ayrı növləri üzrə idman ustalıqlarının artırılması, mənəvi, əxlaqi və mübariz keyfiyyətlərə yiyələnməsi prinsipləri əsasında qurulur.
- İdman klubu universitetin ictimai həyatında fəal iştirak edir, klub üzvlərində tədris-əmək fəaliyyətinə məsuliyyətli münasibəti tərbiyə edir.

### **II. İdman klubunun məqsədi**

-İdman klubunun məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, sağlam həyat tərzi təşkil etməyi bacaran hərtərəfli inkişaf etmiş idmançılar hazırlanmasına yardım göstərmək;

- Tələbələri, professor-müəllim heyətini, texniki işçiləri müntəzəm bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etmək;
- Klubun idman bölmələrində məşğul olanların Respublika vahid idman təsnifatının tələblərinə uyğun olaraq idman dərəcələri üzrə normativlərin yerinə yetirilməsi istiqamətində iş aparmaq;
- Öz fəaliyyətində elmi-metodiki tövsiyələrdən və qabaqcıl iş təcrübəsindən istifadə etmək, seminar-məşğələlər, baxış-müsabiqələr və digər belə tədbirlər təşkil etmək;
- Məşğul olduğu idman növləri üzrə fəaliyyət göstərən Respublika İdman Federasiyaları (assosiasiyaları) ilə əlaqə saxlamaq, beynəlxalq idman əlaqələri təşkil etmək;
- Klubun üzvlərini müxtəlif idman tədbirləri ilə bağlı ayrı-ayrı şəhərlərə və ölkələrə ezam etmək;
- Görkəmli idmançılarla, idman xadimləri ilə görüşlər keçirmək;
- Müxtəlif idman növləri üzrə universitetin yığma komandalarını yaratmaq, təlim-məşq toplantılarını aparmaq, onların idman ustalıqlarını artırmaq;
- Müvafiq təşkilatların təqvim-idman tədbirlər planına əsasən keçirilən bütün yarışlarda iştirak etmək;
- Xarici ölkələrlə idman əlaqələri yaratmaq, beynəlxalq turnirlər təşkil etmək və keçirmək;
- Universitetdə müxtəlif idman növləri üzrə yarışlar təşkil etmək və keçirmək;
- Sağlamlıq zonaları və düşərgələri yaratmaq;

### **III. İdman klubunun hüquqları və vəzifələri**

- Müəyyən olunmuş qaydada, idmançıları idman formaları ilə təmin etmək;
- Klubun nəzdində təlim-məşq prosesinin davamı üçün sağlamlıq idman düşərgəsi təşkil etməli;
- Öz bayrağına, embleminə, möhür, ştamplıq və blanka malik olmalı;

- Təsdiq olunmuş qaydalara müvafiq olaraq komandaları və ayrı-ayrı idmançıları yarışlara göndərir;
- İdmanın inkişafında qazanılmış yüksək göstəricilərə görə ayrı-ayrı müəllim və idmançıları mükafatlandırmaq üçün rektorluğa təklif verir, onları müəyyən olunmuş qaydada fəxri fərmanlarla, diplomlarla, xatirə hədiyyələri və pulla mükafatlandırır;
- Klubun iş planına uyğun olaraq bədən tərbiyəsi sağlamlıq tədbirləri, idman yarışları, kompleks Spartakiadaları keçirir;

#### **IV. İdman klubunun idarəetmə və struktur quruluşu**

Klubun təsisçisi Azərbaycan Texniki Universitetidir.

Kluba Azərbaycan Texniki Universitetinin rektoru tərəfindən təyin edilmiş müdir rəhbərlik edir.

- Klubun müdiri klubun illik hesabatını dinləyir və müvafiq qərar qəbul edir, klubun vahid ştat cədvəlini təsdiqləyir.
- Klub müdirinin səlahiyyətinə daxildir:
- Klubun müdiri klubun vahid ştat cədvəlini tərtib edir və təsdiq üçün universitetin rektoruna təqdim edir, rəsdiclənmiş vahid ştat cədvəli üzrə klubun işçi qüvvəsini komplektləşdirir, onların işə qəbulunu və ya işdən azad olunmaları barədə universitetin rektoru qarşısında vəsədət qaldırır;
- Klubun daxili iş rejimini və qaydalarını müəyyənləşdirir və təsdiq edir.
- Klubun cari işlərini aparmaq üçün kontraktlar, müqavilələr və digər sənədlərin bağlanmasını hazırlayır.
- Klubun fəaliyyəti haqqında müəyyən olunmuş vaxtda universitetin rəhbərliyinə hesabat verir.

#### **V. Klubun maliyyələşdirilməsi**

- Klubun maliyyə fəaliyyəti təsdiq edilmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

- Təsisçi tərəfindən sağlamlıq və idman işlərinin təşkilinə ayrılan vəsait;

- Yerli özünüidarəetmə orqanlarından müvafiq ərazi üzrə bədən tərbiyəsi və idmanın inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı ayrılan vəsaitlər;

- Sponsorlardan, hamı təşkilatlardan daxil olan vəsaitlər, həmçinin digər fiziki və hüquqi şəxslərin könüllü ianələri;

- Klubun maliyyə-təsərrüfat işinin təftişi Azərbaycan Texniki Universitetinin baş mühasibi tərəfindən aparılır və nəzarət edilir.

## **VI. Klubun mülkiyyəti**

Klubun əmlakı Azərbaycan Texniki Universitetinə məxsusdur.

## **VII. Klubun ünvanı:**

Klubun ünvanı:

Bakı şəhəri, H.Cavid pr.25, Tel: 539-13-76;

538-43-93

AzTU Elmi Şurasının 30 aprel 2015-ci il saylı

iclasının (protokol 8) qərarı ilə təsdiq edilmişdir